

Mayın 14-də keçirilən seçkinin nəticələrinə əsasən Türkiyənin Prezidenti müəyyənləşməsə də, xalq mayın 28-də öz liderini seçməyə müvəffəq oldu. Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səs toplayaraq Türkiyənin 13-cü Prezidenti seçildi. Türkiyədəki seçki ölkəmizdə də diqqətlə izlənilirdi. Prezident İlham Əliyev və Azərbaycan xalqı bu qələbəyə inanındır. Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçiləməsi münasibətilə ilk təbrik edən də məhz Prezident İlham Əliyev oldu. Telefon danışığı zamanı dövlətəmizin başçısı taleyiklä həmkarını ilk işgüzar səfərini həyata keçirmək üçün Azərbaycana dəvət etdi. Cənək Rəcəb Tayyib Ərdoğan hər zaman Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük önəm verib. Prezidentlərin apardıqları düzgün siyaset nəticəsində iki ölkə arasında dostluq və qardaşlıq daha da möhkəmlənib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün çoxşaxlı tədbirlər həyata keçirilib.

Dostu sevindirən, düşməni məyus edən tarixi qələbə

Qarşılıqlı səfərlər əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə bu qardaşlığı daha da gücləndirib. Artıq bütün dünya görür ki, Türkiyə Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı münasibətlər günü-gündən inkişaf edir. Bir sözlə, qardaş ölkələrin münasibətləri tarixin ən yüksək zirvəsindədir.

Türkiyədə keçirilən prezident seçkiləri dönyanın siyasi arenasında da önemli sayılan və diqqətlə izlənilən hadisələr arasında yer aldı. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçiləməsindən sonra dünya liderləri təbriklərini çatdırıldılar. ABŞ Prezidenti Joe Biden, Rusiya Prezidenti Vladimir Putin, Britaniyanın baş naziri Rishi Sunak, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Scholz, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Reisi, Ukraynanın dövlət başçısı Volodimir Zelenski Ərdoğanı təbrik edən liderlər sırasında yer aldılar.

Türkiyədəki prezident seçkilərini yaxından izleyən dönyanın bir çox kütülli informasiya vasitələri Rəcəb Tayyib Ərdoğanın qələbəsini müxtəlif başlıqlarla işıqlandırdı. CNN Ərdoğanın qələbəsinin Türkiyədə gecə saatlarına qədər coşqu ilə qeyd olunmasına diqqət çəkib. Politico nəşri isə "Türkiyənin Ərdoğanı yenidən qalib gəldi" başlıqlı xəbərində "Ərdoğan daha beşillik fəaliyyətində regionda və ondan kənar da siyasetin formallaşmasında güclü təsire malik olacaq", - deyə yazdı. BBC telekanalı "Ərdoğan bir daha sübut etdi ki, onunla yarişmaq asan deyil" başlığı ilə material yayıb.

Builkı seçkinin xronikası isə olduqca maraqlı və həyəcan-verici idi. Belə ki, 2023-cü ildə Türkiyədə 4 fərqli alyans öz namizədini səsverməyə çıxardı. 2018-ci ildə Ədalət və Ənkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyası arasında qurulan Cümhur İttifaqının vahid namizədi hazırkı prezident, Ədalət və Ənkişaf Partiyasının idarı Rəcəb Tayyib Ərdoğan oldu. Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya və Demokrat Partiyası tərəfindən qurulan, Səadət, DEVA və Gələcək Partiyalarının üzv olması ilə 6-li masaya çevrilən

Millət İttifaqı isə martın 2-də vahid nəmizədlərini müyyən etmək üçün sonuncu toplantılarını etdi. İclasda 5 partiya Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ Partiyanın sədri Meral Akşener ittifaqı sərt şəkilde tənqid edərək tərk etdiyini açıqladı. Akşener seçki anketlərinə əsasən Əkrəm İmamoğlu və Mansur Yavaşla müqayisədə Kılıçdaroğlunun Ərdoğan qarşı qalib gelmə ehtimalının az olduğunu bildirərək onları namizəd olmağa çağırıb. Bu çağrıdan sonra Əkrəm İmamoğlu və Mansur Yavaş da daxil olmaqla, 5 müxalif bələdiyyə sədri Kamal Kılıçdaroğlu ilə görüşdü. Görüşdən sonra Akşenerin çağrıları İmamoğlu və Yavaş tərəfindən redd edildi. Üç gün sonra isə İYİ Partiya yenidən 6-li masaya qoşuldu. Həngaməli prosesdən sonra nəhayət 6 mart 2023-cü ildə Millət İttifaqı Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini açıqladı. 2018-ci ildə Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İnce də bu seçkidə 100 min imza şərtini ödəyərək prezidentliyə namizədliyini irəli süre bildi. Ancaq İncənin namizədliyini sonanın davam etmedi. O, mayın 11-də namizədlikdən çekildiyini açıqladı.

Builkı seçkinin əsas sürprizi olan ATA ittifaqının namizədi Sinan Oğanın eldə etdiyi göstərici də gözlənilməz oldu. O, toplaşlığı 5,15% səslə seçkinin gedişini dəyişdi, seçkinin 2-ci tura qalmاسının səbəbkarı oldu. Bundan sonra isə əsas məsələ Sinan Oğanın 2-ci turda kimi dəstəkləyəcəyi idi. Mayın 19-da Oğanın Ərdoğanla görüşü gerçəkləşdi. 22 may tarixinde isə ATA ittifaqının namizədi ikinci turda Rəcəb Tayyib Ərdoğanı dəstəkləcəyiini açıqladı. Bundan sonra sözügedən alýans da dağıldı. Cənək ittifaqın digər üzvü Ümit Özdağ Kılıçdaroğlunu dəstəkləyəcəyini elan etdi.

Müxtəlif siyasetçilər və qruplaşmaların 2-ci tur üçün dəstək alan Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu isə 14 gün ərzində yenidən xalqı özlərinə inandırmağa çalışıdalar. Ərdoğan ikinci turda öz sloqanında korrektə edərək "Doğru addımlarla yola davam" şurəsindən istifadə etdi. Müxalifətin namizədinə gəlince, o da iqtidarı addımlına cavab olaraq şurəsini "Türkiyə üçün qərar ver" dən "Vətənini sevən sandığa gəlsin" lə əvəz etdi. Müxalifətin namizədi məhz bu şurələ birinci turda səsvermədə iştirak etməyənləri seçkiyə dəvət etdi. Cənək Millət İttifaqının namizədi ilk turda ona səs verən şəxslərin seçkiyə qatılmama riski olduğunu gördü. On mühüm məqamlardan biri isə Kılıçdaroğlunun ikinci tur öncəsindəki kampaniya zamanı imicinə də dəyişiklik etməsi idi. Belə ki, əgər birinci turda müxalifət namizədinin daha çox birləşdirici güc və səbirli sima obrazı yaradırdısa, ikinci turda daha çox sərt lider obrazına üstünlük verildi. Eyni zamanda, Kılıçdaroğlu budəfəki kampaniyası zamanı daha çox millətçi şurələrə yer verməyə çalışaraq üzərində olan HDP və ya kurd terrorçuları ilə əlaqəsinə dair ittihamlardan xi-las olmağa çalışdı. Amma sözsüz ki, ikinci turdakı ən yaxşı seçki kampaniyası Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən aparıldı. Cümhur İttifaqının namizədi ilk mərhələdə az səs topladığı bölgələrə səfər edərək xalqı özünə səs verməyə çağırıb.

Bölgələrdən söz düşmüşən, adətən Türkiyədəki seçkilərin nəticələrinin müəyyənləşməsində bir neçə şəhər xüsusi rol oynayır. Cənək ölkədə sosial, mədəni, iqtisadi və siyasi amillərə görə əhalili müəyyən bölgələrdə daha çox cəmləşib. Bu şəhərlər seçci sıxlığına görə səsvermələrdə partiyaların və prezidentliyə namizədlərin işində həllədici rola sahibdir. Bunlardan birincisi sözsüz ki, Türkiyənin siyasi quruluşunu təmsil edən İstanbuldur. İstanbul bütünlükdə Anadolunun mozaikası kimi öne çıxır. Ona görə də bu şəhəri qazanan siyasi güc mahiyətə Türkiyədəki seçkilərdən də qalib çıxmış hesab olunur. Bu baxımdan, paytaxt Ankara və mədəniyyətin, eləcə də turizmin diarı İzmir də önemlidir. Onları

Bursa, Antalya, Adana, Kocaeli, Mersin və Hatay izləyir. Bu 9 şəhərdən olan seçciliər ölkədə ümumi səs verənlərin 47,46 faizini təşkil edir. Bir növ səs vermək hüququna malik olanların təxminən yarısı bu şəhərlərdə məskunlaşır. Odur ki, sözügedən bölgələrdə təxminən 53-55 faiz səs toplayan namizəd Türkiyənin ümumi ortalamasını keçərək qalib gəlir. Burada prezidentliyə namizədlər arasında səs fərgi az olduğu halda ümumi nəticələrin müəyyənləşməsində Konya, Kayseri, Manisa, Antep, Aydın, Diyarbakır, Urfa və Mardin kimi böyük şəhər statusuna malik olan ərazilər həllədici rol oynayır. Bu məqamda, namizədlərlə mənəvi bağlılığı olan şəhərləri də qeyd etmək lazımdır. Məsələn, Kılıçdaroğlunun məməkəti olan Tuncelidə toplanacaq səslər azıçox bəlliidir. Ərdoğanın diyarı hesab olunan Rizədən isə hər zaman onun xeyrinə səslər qeydə alınır.

Ümumi tendensiya bundan ibarətdir ki, Millət İttifaqının namizədi Egey və Cənubşərqi Anadolu bölgələrində daha çox səs toplayıb. Rəcəb Tayyib Ərdoğanın isə İç Anadoluda daha çox dəstəkçisi olub. Onun səslərinin ən yüksək nisbəti Karadeniz bölgəsində qeydə alınır. İlk turda Ərdoğan 78,7 faizlə Bayburtda ən yüksək səs toplamağa nail olub. Bayburtu 74,4 faizlə Gümüşhane, 72,8 faizlə Rizə izləyib. Yozqat, Çankırı, Kahramanmaraş və Aksaray da hazırlı prezidentin 70 faizdən çox səs topladığı digər şəhərlərdir.

Bu il dağıdıcı zəlzələdən əziyyət çəkən Aralıq dənizi hövzəsində yaşayan türklərin kimi seçcəyi də olduqca maraqlı idi. Statistikalar göstərir ki, təbii fəlakətin yaşandığı şəhərlərin əksəriyyətində Ərdoğan xeyli irəlidə olub. Zəlzələnin episentri olan Kahramanmaraşda Cümhur İttifaqının namizədi 71,9 faiz səs toplaya bilib. Amma ümumilikdə, Aralıq hövzəsində səslər bərabər paylanıb deyə bilərik. Burdur, Isparta, Osmaniyədə Ərdoğan, Adana, Antalya, Mersin, Hatayda isə Kılıçdaroğlu liderlik edib. Kamal Kılıçdaroğlunun 80 faizlə ən çox səs topladığı şəhər isə Şərqi Anadolu bölgəsində yerləşən Tunceli olub. O, Şırnak, Hakkari və Diyarbakırda 70 faizlik, Ədirnə, İzmir və Muğlada 60 faizlik baryeri keçə bilib. Marmarada da namizədlərin topladığı səslər arasında ciddi fərqlərin olmadığı müşahidə olunub. Belə ki, Bilecik, Bursa, Kocaeli, Sakarya, Ərdoğan, İstanbul, Çanakkale, Edirne də isə Kılıçdaroğlu cüzi fərqlə yarışı öndə bitirib. İkinci turda yekun nəticə ortaça çıxanda isə Türkiyənin seçki xəritəsinin demək olar ki, dəyişməz qaldığının şahidi olduq.

Yəni xalq illərdir olduğu kimi, səsvermə gedərək ən çox etibar etdiyi namizədi yenidən qalib etdi. 14 may seçkilərinin yekunları 21 ildir hakimiyətdə olmasına baxmayaraq, xalqın böyük əksəriyyətinin Ərdoğana etimad göstərdiyini təsdiqlədi. Bəziləri bu seçkilərdə onun erasının "bitəcəyini" düşünürdü. Ancaq seçkilər sübut etdi ki, o, hələ də Türkiyə dövləti üçün lider olmağa qadirdir.

Türkiyə 2 mərhələdə yekunlaşan seçki ilə həm də dünyaya demokratiya dərsi verdi. Qardaş ölkə regionda və dünyada baş verən mürəkkəb hadisələr fonunda demokratik seçkilər keçirməklə bu dəyərlər sisteminə, Mustafa Kamal Atatürkün "Respublika rejimi dedikdə demokratik sistemə malik dövlət forması nəzərdə tutulur" deyimine sadıqlılığını bir daha ortaya qoydu. Seçicilərin milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-Türkiyə dairələrin pis niyyəti puça çıxardı, türkofoblara, islamafoblara möhtəşəm cavab oldu. İstənilən halda bu uzun və məşəqqətli prosesdə qalib gələn Türkiyə və demokratiyadır.

Bununla da 100 yaşılı Cümhuriyyət başda türkərin deyimi ilə desək, "can Azərbaycan" olmaqla, dostlarını sevindirdi, düşmənlərini isə hələ bundan sonra da məyus etməyə davam edəcək.